

UOT 543.58

**MONO-5-NİTRO-, 2- ASETAMİDO BENZOATO)-PENTA- AKVA Mn(II) DİHİDRAT
KOMPLEKS BİRLƏŞMƏSİNİN MOLEKULYAR VƏ KRİSTAL QURULUŞU**

M.F.Rzayeva

*Gəncə Dövlət Universiteti
Gəncə ş., Atatürk pr. 265 / 38; e-mail: e-mail:info@qsu.az*

5-nitro, 2-asetamido benzoy turşusunun yeni $5\text{-NO}_2\text{, }2\text{-CH}_3\text{CONH}_2\text{-C}_6\text{H}_3\text{COOH -Mn (II)}$ akvakompleksi sintez edilərək monokristalları alınmış və kristal quruluşu açılmışdır. Məlum olmuşdur ki, mərkəzi atom Mn(II) liqandın karboksil qrupunun oksigeni ilə monodentat tipində koordinasiya yaradır. Beş su molekulu oksigen atomları vasitəsilə Mn(II) kationuna birləşərək oktaedrik koordinasiya əmələ gətirir.

Açar sözlər : 5-nitro-2-asetamido benzoy turşusu, Mn(II) kationu, akvakompleks, kristalloqrafik məlumatlar, monodentat koordinasiya.

Ədəbiyyatda Mn (II) kationunun benzoy turşusu və onun bir sıra törəmələri ilə kompleks birləşmələrinin quruluş analizi haqqında məlumatlar var [1-3]. Bu işin məqsədi liqand kimi tətbiq olunan 5-nitro,

2-asetamido benzoy turşusunun manqan (II) kompleksini sintez edərək monokristallarını almaq və kristal quruluşunu açmaq olmuşdur.

EKSPERİMENTAL HİSSƏ

60-70⁰ temperaturda qızdırılmış 5-nitro, 2-asetamido benzoy turşusunun sodium duzunun məhlulu üzərinə ekvivalent çəki gözlənilməklə (2:1) MnCl₂•4H₂O duzunun qaynar məhlulu əlavə edilir. Bu zaman yeni kompleks birləşmənin kristalları çökəməyə başlayır. Qarışq süzülür və süzmə çöküntünün alınması dayanana qədər davam edir. Sonuncu ana məhlul otaq temperaturunda saxlanılır, iki-üç gündən sonra rentgenquruluş analizi üçün lazım olan iynə şəkilli açıq qəhvəyi rəngli monokristallar çökəməyə başlayır.


Yeni kompleks birləşmənin analizi aparılaraq molekul formulu təyin edilir. Çəki analiz üsulu vasitəsilə kompleksdə olan kristallaşma suyu müəyyən edilir və 5 molekul suyun olması tapılır. Məlum olmuşdur ki, mərkəzi atom manqan beş su molekulu ilə koordinasiyaya daxil olmuş və turşu molekulunda olan karboksil qrupunun bir oksigeni mərkəzi atomla

rabitə yaradaraq koordinasiya ədədini 6-ya çatdırılmışdır.

Element analizin nəticələrinə əsasən kompleks birləşmənin molekulyar formulu çıxarılmışdır: $(5\text{-NO}_2\text{, }2\text{-CH}_3\text{CONH}_2\text{-C}_6\text{H}_3\text{COO})_2\text{Mn} \cdot 5\text{H}_2\text{O}$

Kristal quruluşunun açılması üçün lazım olan reflekslər Bruker AXS SMART (Mo-Kα şüalanma, $\lambda = 0.71073\text{\AA}$, qrafit monoxromator) avtomatlaşdırılmış difraktometrində 0.25 x 0.07 x 0.05 mm³ ölçülü monokristalların tədqiqindən alınmışdır.

Kristal quruluşunun əsas məlumatları cədvəl 1-də, atomların koordinatları və temperatur faktorları cədvəl 2-də, əsas atomlararası məsafələr cədvəl 3-də, valent bucaqları cədvəl 4-də verilmişdir. Bütün məlumatlar SHELXS-97 [5], SHELXL-97 [6] kompleks proqramlar əsasında həyata keçirilmişdir. Kristal quruluşun təsviri şəkil 1-də verilmişdir.



Şəkil 1. Mono (5-nitro, 2-asetamidobenzoato) - pentaakva Mn(II) – dihidrat kompleks birləşməsinin kristal quruluşu.

Şəkildən göründüyü kimi kristal quruluşda karboksil qrupu monodentat rolü oynamışdır. Mərkəzi atom Mn(II) liqandin karboksil qrupunun oksigeni ilə koordinasiya yaradır. Mn-O(1)=2.1210(16) Å , karboksil qrupunun

diğer oksigeni Mn atomu ilə koordinasiyaya daxil olmamış, lakin güclü hidrogen rabitəsi ilə su molekulları ilə rabitə yaradaraq kompleksin davamlılığını artırmışdır. Mn-O(3su)=2.2207(15) Å

Cədvəl 1. Rentgen quruluş analizinin əsas parametrləri.

Empirik formulu	$C_{18}H_{28}MnN_4O_{17}$
Molekul kütləsi	627, 38
Temperatur, K	100 (2) K
Dalğa uzunluğu, Å	0, 71073 Å
Sinqoniya	Monoklinik
Fəza qrupu	P2 ₁ /n
a, b, c, Å	18, 0093(13). 6,7439(5). 23, 3690(17)
α , β , γ dərəcə	90; 111; 796(5); 90
Elementar qəfəsin həcmi, Å ³	2635, 3(3)
Qəfəsdə yerləşən molekulların sayı, Z	4
d_{hesab} , g/sm ³	1, 581
Udulma əmsali, mm ⁻¹	0,588
Ölçmə sahəsi θ , dərəcə	1, 79 – 27
Kristalin ölçüləri, mm ³	0, 25 x 0, 07 x 0, 05

Diapazon h, k, l	-22<=h<=23, -8<=k<=8, -29<=l<=29
Əksolumaların ümumi sayı	2605
Aslı olmayan əksolumaların sayı	5765 [R _{int} = 0, 0314]
GOOF ²	1, 004
R – faktor [I > 2σ (I)]	R ₁ = 0.00409, wR ₂ = 0.0846
R- faktor (bütün məlumatlar üçün)	R ₁ = 0.0748, wR ₂ = 0.0941

Cədvəl 2. Atomların koordinatları ($\times 10^4$) və ekvivalent istilik parametrləri

Atomlar	X	Y	Z	U(eq)
Mn(1)	6719(1)	7436(1)	4793(1)	17(1)
O(1S)	7200(1)	10120(2)	5301(1)	24(1)
O(2S)	6221(1)	4756(2)	4253(1)	26(1)
O(3S)	5632(1)	9001(2)	4175(1)	19(1)
O(4S)	7762(1)	5824(3)	5339(1)	35(1)
O(5S)	6150(1)	6624(2)	5419(1)	22(1)
O(1)	95(1)	8143(2)	4176(1)	22(1)
O(3)	10053(1)	7709(3)	4349(1)	27(1)
O(4)	6495(1)	8089(3)	1357(1)	26(1)
O(5)	7633(1)	8127(3)	1257(1)	29(1)
N(1)	8717(1)	7903(3)	4154(1)	17(1)
N(2)	7226(1)	8130(3)	1582(1)	19(1)
C(1)	6988(1)	8502(3)	3599(1)	16(1)
C(2)	7534(1)	8276(3)	3240(1)	14(1)
C(3)	8374(1)	8025(3)	3514(1)	16(1)
C(4)	8825(1)	7888(3)	3138(1)	18(1)
C(5)	8460(1)	7953(3)	2508(1)	18(1)
C(6)	7630(1)	8149(3)	2247(1)	17(1)
C(7)	7172(1)	8320(3)	2602(1)	15(1)
C(8)	9500(1)	7708(3)	4536(1)	20(1)
C(9)	9622(1)	7454(4)	5200(1)	24(1)
O(6)	1521(1)	2305(2)	890(1)	24(1)
O(7)	696(1)	1926(3)	1387(1)	26(1)
O(8)	1490(1)	2442(4)	3597(1)	54(1)
O(9)	4355(1)	2211(3)	1952(1)	44(1)
O(10)	4896(1)	2285(3)	2943(1)	46(1)
N(3)	1252(1)	2035(3)	2582(1)	17(1)
N(4)	4311(1)	2253(3)	2462(1)	32(1)
C(10)	1383(1)	2134(3)	1379(1)	18(1)
C(11)	2094(1)	2114(3)	1986(1)	17(1)
C(12)	2018(1)	2082(3)	2566(1)	16(1)
C(13)	2709(1)	2079(3)	3102(1)	20(1)
C(14)	3458(2)	2119(3)	3070 (1)	22(1)
C(15)	3519(1)	2153(3)	2497(1)	22(1)
C(16)	2851(1)	2150(3)	1960(1)	20(1)
C(17)	1023(2)	2235(4)	3070(1)	23(1)
C(18)	138(2)	2177(4)	2918(1)	29(1)

O(6S)	6671(1)	7352(2)	-45(1)	23(1)
O(7S)	9653(1)	7342(2))	273(1)	24(1)

Cədvəl 3. Atomlar arası məsafələr, d Å.

Əlaqələr	D	Əlaqələr	D
Mn(1) – O(1)	2.1210(16)	C(6)-C(7)	1.374(3)
Mn(1)-O(4S)	2.1354(17)	C(7)-H(7A)	0.9500
Mn(1)-O(5S)	2.1452(16)	C(8)-C(9)	1.494(3)
Mn(1)-O(1S)	2.1616(17)	C(9)-H(9A)	0.9800
Mn(1)-O(2S)	2.1962(17)	C(9)-H(9B)	0.9800
Mn(1)-O(3S)	2.2207(15)	C(9)-H(9C)	0.9800
O(1S)-H(1SA)	0.8500	O(6)-C(10)	1.261(3)
O(1S)-H(1SB)	0.8502	O(7)-C(10)	1.254(3)
O(2S)-H(2SA)	0.8499	O(8)-C(17)	1.215(3)
O(2S)-H(2SB)	0.8500	O(9)-N(4)	1.223(3)
O(3S)-H(3SA)	0.8500	O(10)-N(4)	1.226(3)
O(3S)-H(3SB)	0.8499	N(3)-C(17)	1.356(3)
O(4S)-H(4SA)	0.8500	N(3)-C(12)	1.394(3)
O(4S)-H(4SB)	0.8500	N(3)-H(3N)	0.9693
O(5S)-H(5SA)	0.8500	N(4)-C(15)	1.459(3)
O(5S)-H(5SB)	0.8500	C(10)-C(11)	1.517(3)
O(1)-C(1)	1.277(3)	C(11)-C(16)	1.387(3)
O(2)-C(2)	1.233(3)	C(11)-C(12)	1.412(3)
O(3)-C(8)	1.226(3)	C(12)-C(13)	1.400(3)
O(4)-N(2)	1.223(2)	C(13)-C(14)	1.377(3)
O(5)-N(2)	1.236(2)	C(13)-H(13A)	0.9500
N(1)-C(8)	1.366(3)	C(14)-C(15)	1.384(4)
N(1)-C(3)	1.391(3)	C(14)-H(14A)	0.9500
N(1)-H(1N)	0.9734	C(15)-C(16)	1.378(4)
N(2)-C(6)	1.451(3)	C(16)-H(16A)	0.9500
C(1)-C(2)	1.517(3)	C(17)-C(18)	1.499(3)
C(2)-C(7)	1.388(3)	C(18)-H(18A)	0.9800
C(2)-C(3)	1.418(3)	C(18)-H(18B)	0.9800
C(3)-C(4)	1.405(3)	C(18)-H(18C)	0.9800
C(4)-C(5)	1.372(3)	O(6S)-H(6SA)	0.8500
C(4)-H(4A)	0.9500	O(6S)-H(6SB)	0.8499
C(5)-C(6)	1.397(3)	O(7S)-H(7SA)	0.8499
C(4)-H(5A)	0.9500	O(7S)-H(7SB)	0.8500

Cədvəl 4. Dərəcə ilə ölçülmüş valent bucaqları

Bucaqlar	ω	Bucaqlar	Ω
C(12)-C(11)-C(10)	123.3(2)	C(15)-C(16)-H(16A)	120.0
N(3)-C(12)-C(13)	122.4(2)	C(11)-C(16)-H(16A)	120.0
N(3)-C(12)-C(11)	118.4(2)	O(8)-C(17)-N(3)	123.5(2)
C(13)-C(12)-C(11)	119.2(2)	O(8)-C(17)-C(18)	121.2(2)
C(14)-C(13)-C(12A)	121.0(2)	N(3)-C(17)-C(18)	115.3(2)
C(14)-C(13)-H(13A)	119.5	C(17)-C(18)-H(18A)	109.5
C(12)-C(13)-C(13A)	119.5	C(17)-C(18)-H(18B)	109.5
C(13)-C(14)-C(15)	119.0(2)	H(18A)-C(18)-H(18B)	109.5
C(13)-C(14)-H(14A)	120.5	C(17)-C(18)-H(18C)	109.5
C(15)-C(14)-H(14A)	120.5	H(18A)-C(18)-H(18C)	109.5
C(16)-C(15)-C(14)	121.6(2)	H(18B)-C(18)-H(18C)	109.5
C(16)-C(15)-N(4)	119.3(2)	H(6SA)-O(6S)-H(6S)	102.9
C(14)-C(15)-N(4)	119.1(2)	H(7SA)-O(7S)-H(7SB)	113.0
C(15)-C(16)-C(11)	120.1(2)		

ƏDƏBİYYAT

1. Xiong L., Qi C., Yu H. And Lianq S. Tetraaqva bis(5-carboxy – 2- nitrobenzoato) Mn(II). // Acta Cryst., 2007, C 63, p. 117-119.
2. Shuido H., Kukatsuka S. Behavior of para-oxsybenzoic acid in solution Fe(II), Fe(III). // Soil Sci, plant Nutr. (Tokyo). 1977. V.23, №2, p.185-193.
3. Navaz Tahir, Dinçer Ülkü and Elman M.Movsumov. Crystal strycture of p-N₂-o-HO-C₆H₄COOAg. // ActaCryst.,1996, C52, p.593-595
4. Dhaneshwar N.N., Qavale S.S., Pant L.M. The crystal and molecular structure of the m-nitrobenzoic acid. // Acta crystalloqr. 1974. B30, №3, p. 583-587.
5. Усубалиев Б.Т., Чырагов Ф.М., Мусаев Ф.Н. и др. Кристаллическая структура Mn(n-NH₂-C₆H₄COO)₂. // Ж.Структур. химия. 1985. Т.26. №2, с. 190-193.
- Usubaliev B.T., Chyragov F.M., Musaev F.N. i dr. Kristallicheskaja struktura Mn(n-NH₂-C₆H₄COO)₂. // Zh.Struktur.himija. 1985. T.26. №2, s. 190-193.
6. Гусейнов Г.А., Мусаев Ф.Н., Усубалиев Б.Т. и др. Кристаллическая структура бензоата цинка(II). // Коор. Химия, 1984, т. 10, №1, с. 117-122.
- Gusejnov G.A., Musaev F.N., Usualiev B.T. i dr. Kristallicheskaja struktura benzoata cinka(II). // Koor. Himija, 1984, t. 10, №1, s. 117-122.

МОЛЕКУЛЯРНАЯ КРИСТАЛЛИЧЕСКАЯ СТРУКТУРА МОНО -(5- НИТРО-, 2- АЦЕТАМИДО-БЕНЗОАТО)-ПЕНТА- АКВА Mn(II) ДИГИДРАТА

M.Ф.Рзаева

Гянджинский государственный университет
Гяджа, пр. Ататюрка, 265 / 38; e-mail: e-mail:info@qsu.az

Синтезирован новый комплекс моно-(5-нитро-, 2- ацетамидо-бензоато) – рентаквамн(II) дигидрат и изучена его молекулярная кристаллическая структура. Установлено, что центральный атом Mn(II) монодентатно координируется с кислородом карбоксильной группы лигандов. Пять молекулы воды, присоединяясь к катиону через атомы кислорода, образуют октаэдер координацию.

Ключевые слова: 2- ацетамидо-5-нитробензойная кислота, катион Mn(II), аквакомплекс, кристаллографические данные, монодентатная координация.

**MOLECULAR CRYSTALLINE STRUCTURE OF MONO-(5-NITRO-,
2-ASETILAMIDO, BENZOATO) Mn(II) – DEHYDRATE**

M.F.Rzaeva

*Ganja State University
e-mail: e-mail:info@qsu.az*

A new complex of mono-(5-nitro, 2-asetilamido, benzoato) Mn(II) -dehidrate has been synthesized and its molecular cristalline structure studeid. It revealed that the central atom Mn(II) is coordinated monodentally with oxygen of carboxile group of lyqands. Three water molecules join cation Mn(II) through atoms of oxygen to form octaedr coordination.

Keywords: 2-asetilamido, 5-nitro benzoato acid, cation Mn(II), aquacomplex, crystallographic data, monodentant coordination.

Redaksiyaya daxil olub 14.05.2015.